

"Yaşıl iqtisadiyyat" həyat keyfiyyətini yüksəltməyə xidmət edəcək

2050-ci ilə qədər əlavə kö-nüllü öhdəlik kimi emissiyaların 40 faizdək azaldılmasını və işgaldan qurtulmuş ərazi-lərdə 2050-ci ildə "netto sıfır emissiya" zonasının yaradılması niyyətini bəyan etməsi xüsusilə təqdirəlayıqdır. Dörd ilə yaxındır ki, əsl sahiblərinə qovuşmuş ərazilərin dirçəldilməsi istiqamətində "yaşıl enerji" zonası, "ağlılı kənd tə-sərrüfatı", "yaşıl nəqliyyat", "ağlılı şəhər"lər, "ağlılı kənd"lər yanaşmalarının tətbiqi, minlərlə hektar sahədə meşələrin bərpası "netto sıfır emissiya" hədəfinə çatmaqdə böyük rol oynayacaq.

Qloballaşan dünyada in-sanların rifah səviyyəsinin ar-tırılması və tələbatlarının öd-e-nilməsində davamlılığın təmin olunması üçün iqtisadi, sosial və ekoloji aspektlərin hər biri-nin nəzərə alınması vacibdir.


Məhz iqtisadi ədəbiyyatda bu aspektlərə vahid yanaşmanı təmin edən konsepsiya "yaşıl iqtisadiyyat" adlanır. "Yaşıl iqtisadiyyat" anlayışı ilk növbə-də ekoloji iqtisadiyyat istiqaməti ilə birbaşa əlaqəlidir.



Bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu beynəlxalq tədbirə evsahibliyi və 2024-cü ilin "Yaşıl dünya namənə həmröylik ili" elan edilməsi "yaşıl iqtisadiyyat" a transformasiya sahəsində təşəbbüslerin daha da artırılması üçün fürsətlər yaradır.

Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" də növbəti müddət ərzində sosial-iqtisadi inkişafa dair müəyyənləşdirilən beş milli prioritətdən biri Azərbaycanın təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi olmasınadır. Strategiyaya görə, respublikanın perspektiv iqtisadi tərəqqisi ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində iki məqsəd - yüksək keyfiyyətli ekoloji mühit və "yaşıl enerji" məkanının reallaşdırılması hədəflənir. Həm müvafiq sənədlərdə, həm də dövlət rəhbərliyinin tövsiyələrində bildirilir ki, iqtisadi artımla ekoloji mühit tarazlı, paralel şəkildə inkişaf etməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həllinə və bu sahədə davamlı irəliləyişə diqqət ayırmalıdır. Gələcək illərdə iqtisadi və demografik artımdan ətraf mühitə gələ bilən risk və təhlükələr azaldılmalıdır. Həmin prioritetlərə nail olunması öz növbəsində Azərbaycanda "yaşıl iqtisadiyyat" məsələsini aktuallaşdırır.

Bu baxımdan 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş İqlim Konfransında (COP26) Azərbaycan Respublikası qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması ilə bağlı yeni təşəbbüsə çıxış edərək, 2050-ci ildə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 fai-zədək azaldılmasını və işğaldan qur-



tulmuş ərazilərdə 2050-ci ildə "netto sıfır emissiya" zonasının yaradılması niyyətini bəyan etməsi xüsusilə təqdirdə layıqdir. Dörd ilə yaxındır ki, əsl sahiblərinə qovuşmuş ərazilərin dirçəldilməsi istiqamətində "yaşıl enerji" zonası, "ağillı kənd təsərrüfatı", "yaşıl nəqliyyat", "ağillı şəhər"lər, "ağillı kənd"lər yanaşmalarının tətbiqi, mənlərlə hektar sahədə meşələrin bərpası "netto sıfır emissiya" hədəfinə çatmaqda böyük rol oynayacaq.

Globallaşan dünyada insanların rifah səviyyəsinin artırılması və tələbatlarının ödənilməsində davamlılığın təmin olunması üçün iqtisadi, sosial və ekoloji aspektlərin hər birinin nəzərə alınması vacibdir. Məhz iqtisadi ədəbiyyatda bu aspektlərə vahid yanaşmanı təmin edən konsepsiya "yaşıl iqtisadiyyat" adlanır. "Yaşıl iqtisadiyyat" anlayışı ilk növbədə,

ekoloji iqtisadiyyat istiqaməti ilə birbaşa əlaqəlidir.

Iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı bildirir ki, hazırda "yaşıl iqtisadiyyat" termininin ümumi qəbul edilmiş tərifi olmasa da, bu ifadə altında ekoloji tarazlığı pozmadan hamı üçün daha yaxşı həyat keyfiyyətini təmin edən davamlı iqtisadiyyat başa düşür: "BMT-nin Ətraf Mühit Proqramı "yaşıl iqtisadiyyat" anlayışını aşağıkarbonlu, resurslardan səmərəli istifadə edən və sosial baxımdan inklüziv olan iqtisadiyyat növü kimi tərif edir. "Yaşıl iqtisadiyyat"da məşğulluğun və gəlirin artımı üçün dövlət və özəl sektor dan sərmayələr karbon emissiyasının və cirkəlnəmənin azaldılmasına, enerji və resurs səmərəliliyinin artırılmasına, biomüxtəlifliyin və ekosistem xidmətlərinin itirilməsinin qarşısının alınmasına imkan verən sahələrə yönəldilir. Ən müxtəlif yanaşmaları ümumiləşdirərək deyə bilərik ki, "yaşıl iqtisadiyyat" a doğru üç istiqamətdə irəliləmək olar: tənzimləyici çərçivə, biznes model və ictimai şüur. "Yaşıl iqtisadiyyat" konsepsiyasının məntiqi davamı olan "yaşıl artım" ifadəsi isə Asiya və Sakit Okean hövzəsində ya-

ranıb. 2005-ci ilin martında Seulda keçirilən Ətraf Mühit və İnkışaf üzrə Beşinci Nazirlər Konfransında (MCED) Asiya və Sakit Okean hövzəsindən 52 hökumət və digər maraqlı tərəflər davamlı inkişaf ritorikasından kənara çıxmaga və "yaşıl artım" konsepsiyanın qəbuluna razılaşdırılar. UNESCAP-in regional təşəbbüsüne çevrilmiş "yaşıl artım" konsepsiyası Minilliyyin İnkışafi Məqsədləri çərçivəsində davamlı inkişafi hədəfleyən strategiya kimi qəbul olunmuşdur. Burada əsas qayə iqtisadi artım və ətraf mühitin qorunması arasında harmonik yanaşmanın təminindən ibarətdir".

Iqtisadiyyat nazirinin müavini Sabir Məmmədovun sözlərinə görə, "yaşıl iqtisadiyyat" a transformasiya üçün fürsətlərin yaranması həm ölkənin imicinin yüksəldilməsi, həm də sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və biznes proseslerinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir: "Səmərəli texnologiyaların və davranışların tətbiqi bizneslərin xərclərinin azalmasına, rəqabət qabiliyyətinin artırılmasına və məhsuldarlığın yüksəldilməsinə imkan yaradır. Azərbaycan kifayət qədər əlverişli investisiya mühitinə malikdir və bu, nüfuzlu beynəlxalq hesabatlarda və reytinqlərdə də özünü göstərir. Belə ki, Beynəlxalq Valyuta Fondunda Azərbaycan 2024-cü il üçün dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən

biri elan edilib. Mövcud rəqəmlər də ölkə iqtisadiyyatına investisiya qoyuluşunda artım dinamikasının davam etdiyini göstərir".

Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, başlıca məqsəd "yaşıl dövlət" satınalmalarının əsas elementləri və ümumiyyətdə "yaşıl satınalma" konsepsiyanın təbliği, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Azərbaycanda mövcud satınalma proseslərinin "yaşıl dövlət" satınalmaları prinsiplərinə integrasiyasını gücləndirməkdir. Hazırda dünyanın 130-a yaxın ölkəsində "yaşıl dövlət" satınalmaları konsepsiyası və layihələrinin uğurla tətbiq olunduğu diqqətə çatdırılıb. Xidmətin rəis müavini Cəfər Babayev deyib: "Yaşıl dövlət" satınalmalarının mövcud qanunvericiliyə integrasiyası, bu istiqamətdə icimai məlumatlandırma strategiyasının hazırlanması, müvafiq maarifləndirmə tədbirlərinin aparılması planlaşdırılır və həyata keçirilir. Ölkəmizdə "yaşıl dövlət" satınalmalarının reallaşdırılması üçün potensial imkanlar, cari vəziyyətin qiymətləndirilməsində mövcud alətlər müzakirə olunub, beynəlxalq təcrübədən nümunələr üzərində araşdırımlar aparılırlaraq praktiki təpsiriqlər yerinə yetirilib".

**Qurban MƏMMƏDOV,
"Azərbaycan"**